

YENİ AZƏRBAYCAN

<http://www.yeniazerbaycan.com>

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir



onun müvafiq qurumları toleranlılığı öz fəaliyyət istiqamətlərinin əsas prinsipi kimi müəyyən edərək universal ideyalar irəli sürdü. Beləliklə, BMT Nizamnaməsinin dördüncü hissəsində toleranlığın insanların həyat fəlsəfəsində və yaxşı qonşuluq münasibələrinin qurulmasında vacib olduğu göstərilirdi.

Bəşəriyyətin bu ideyalara ehtiyacı var...

Sosial İnkişaf İndek-

İnsanlığın ədəb qaydası...

Beynəlxalq Tolerantlıq Günüdür

Yeganə BAYRAMOVA

"Hər birimiz etnik-mədəni müxtəliflik, sürtəli sosial dəyişiklik və kütləvi migrasiya prosesi ilə yaşamağı öyrənməliyik. Sülh və əmin-amanlığa nail olmaq üçün bundan başqa alternativimiz yoxdur".

(A.H.Riçmond)

Araşdırmaçların qonaetinə görə, tolerantlıq anlayışı 16-17-ci əsrlərdə Qərbədə yaranıb və inkişaf edib. Əsasən dini mahiyyətli bu anlayış həmin dövrlərdə Avropada gedən məzheblərarası münaqışlərin qarşısının alınması, dini ayrı-seçkiliyin ləğv edilməsi üçün müxtəlif dövlətlər tərəfindən ideologiya kimi dəsteklənib. Con Lok, Volter və başqları hesab edirdilər ki, ictimai asayışi qorumaq və sülhə nail olmaq üçün tolerantlıq ideyası geniş şəkildə təbliğ olunmalıdır. Bu baxımdan tolerantlıqla bağlı bir çox elmi əsərlər yazılıb və təriflər verilib. C.Lok hesab edirdi ki, tolerantlıq insanlığın ədəb qaydasıdır. O ədəb qaydası ki, başqlarının hüquq və azadlıqlarını pozmadan yaşaya bilməkdir.

Tolerantlıq müxtəlif seçimlərə, inanclarla, dünyagörüşünə və digər xarakterə sahib olan insanların sosial münasibətlər əsasında birləşməyə çalışırdır. Bu məfhüm bütün mədəni müxtəlifliklərin mövcud olduğu cəmiyyətlərdə harmoniyani, stabililiyi və sosial həyatın davam etdiriyini daha da gücləndirir.

Dözümlülük ideologiyasının təbliği və təşviqi 16-cı əsrənən başlasa da, beynəlxalq ictimaiyyət tərəfindən öz hüquqi qiymətini 19-cu əsrin sonlarında tapmağa başladı. Belə ki, 1894-cü ildə qəbul edilmiş Cenevrə Konvensiyası döyüşdə iştirak etmiş bütün əsgərlərə hörmət göstərilməsini tələb edirdi. Bu yanaşma sonralar müharibə zamanı əsir düşmüş insanlara qarşı münasibətdə də tətbiq edilməyə başladı.

Toleranthığın yeni mərhələsi...

İkinci Dünya müharibəsindən sonra Birleşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tolerantlığın təbliği və təşviqi ilə bağlı baxışlar yeni mərhələyə qədəm qoydu. BMT və

sinin araşdırmaçlarına görə, bu gün dözümsüzlük özünü mqrantlara, dini və etnik azlıqlara münasibətdə daha çox göstərir. Nəticədə siyil cəmiyyətlərdə nifrət zəminində çıxışlar, soyqırımı cinayətləri, dini və etnik zəmində münaqış ocaqlarının areali genişlənir. Etnik, din və dil müxtəlifliyini müəyyən coğrafiyada mədəni zənginliyə, cəmiyyətdə inklüzyivliyə, ümumi rifaha nail olmaq üçün tolerantlıq anlayışı fəndlər, icmalar və dövlətlər tərəfindən mənimşənilməli, təşviq və təbliğ edilməlidir. 16-ci əsrənən olduğu kimi, müasir dövrdə də bəşəriyyətin bu ideyalara böyük ehtiyacı var.

Ekstremizmə və dözümsüzlüyü "YOX"

Həmroyliyə nail olmaq, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörməti, anlaşmazı və dialoqu gücləndirmək məqsədilə 1995-ci ildə YUNESKO tərəfindən Bəyannamə qəbul edildi. Bu Bəyannaməyə əsasən hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Həmin tərrixdən etibarən bütün dünya ölkələri irqiciliyə, ksenofobiyaya, zoraklığa, ekstremizmə və dözümsüzlüyü "YOX" deyir.

Tolerantlığın Azərbaycan modeli...

Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir. Tarix boyu Azərbaycanda yaşayan bütün dirlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına saygı göstəriblər. Respublikamızda formalasmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilir. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq gösterir.

Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada yayımlmış digər dinlərə də qayğı göstərir.